



AKTIN NÖVÜ	AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX	07.12.1998
QEYDİYYAT NÖMRƏSİ	232
ADI	Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələrinin və qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ	Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-1998, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 801)
QÜVVƏYƏ MİNMƏ TARİXİ	07.12.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQİ TƏSNİFATI ÜZRƏ İNDEKS KODU	310.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ	
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX	01.07.2011

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələrinin və qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Geodeziya və Kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Geodeziya və kartoqrafiya materiallarından istifadəyə görə ödəmə dərəcələri və qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Bakı şəhəri, 7 dekabr 1998-ci il
232

Azərbaycan Respublikasının Baş naziri A. RASIZADƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 7 dekabr tarixli 232 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri və QAYDALARI

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri və qaydaları “Geodeziya və Kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa və digər hüquqi normativ aktlara uyğun olaraq tənzimlənir.

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri bu Qərarla təsdiq edilmiş əlavəyə müvafiq olaraq həyata keçirilir.

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadənin aşağıdakı növlərinə görə ödəmələr alınır:

- geodeziya-istinad məntəqələrindən və mühəndis-texniki vasitələrdən istifadəyə;
- yerin səthində, suda və fəzada yerləşən obyektlər barədə geodeziya məlumatların verilməsinə;
- Azərbaycan Respublikasının Dövlət Geodeziya və Kartoqrafiya Fondundan istifadəyə;
- qanunvericiliklə müəyyən edilmiş digər müvafiq xidmət növlərinə.

Geodeziya və kartoqrafiya materiallarından istifadəyə görə vəsait ödəmə hesabını təqdim edən orqanın hesablaşma hesabına daxil olduğundan 3 gün ərzində lazımi sənədlər sifarişçiyə müəyyən edilmiş qaydada verilir.

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə daxil olan vəsait sənədlərin toplanması, saxlanması və istifadəsi ilə bağlı xərclərin ödənilməsinə və geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin təşkilinə, maddi-texniki bazasının genişləndirilməsinə yönəldilir.

“Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələrinin” 8—13 bəndlərində nəzərdə tutulmuş ödəmələr tam həcmdə dövlət büdcəsinə köçürülür.

GEODEZİYA VƏ KARTOQRAFİYA MATERIALLARINDAN İSTİFADƏYƏ GÖRƏ ÖDƏMƏ DƏRƏCƏLƏRİ

Sıra -si	Xidmət və işlərin adı	Ölçü vahidi	Ölçü vahidlərinə əsasən qiymət (manatla)
1	2	3	4
1.	I, 2, 3 və 4-cü sinif Dövlət geodeziya şəbəkələri məntəqələrinin koordinatları	məntəqə (nişan)	15600,0
2.	Sıxlaşdırılmış geodeziya planalma şəbəkələrinin koordinatları	məntəqə (nişan)	6600,0
3.	I, II, III və IV sinif Dövlət nivelir şəbəkələrinin hündürlükləri	məntəqə (nişan)	14100,0
4.	Sıxlaşdırılmış geodeziya planalma şəbəkələrinin hündürlükləri	məntəqə (nişan)	6600,0
İstehlakının birdəfəlik sifarişi (tələbnaməsi) əsasında materialların seçilməsi, ayrılması ilə əlaqədar xidmətlər və işlər			
5.	Topogeodeziya, kartoqrafiya və aeroplanalma işləri haqqında arayış və kartoqramların verilməsi	obyekt	60000,0
6.	Operativ növbətçi xəritədən surəti çıxarılmayan informasiya (məlumat)	vərəq	29400,0
7.	Operativ növbətçi xəritədən surəti çıxarılan informasiya	vərəq	49500,0
8.	Aeroçəkiliş işləri materiallarının çoxaldılması və digər təşkilata verilməsi üçün icazə	icazə	70200,0
9.	Təşkilat və nazirliklərin kənar təşkilat və nazirliklərə materialların verilməsinə icazələr: <ul style="list-style-type: none">· obyektlərin bütün sistemlərdə olan coğrafi və geodezik koordinatları;· 1942—1963-cü illərin koordinat sistemlərində olan topoqrafik xəritə və planlar, onların surətləri və üzərilərindən çıxarışlar, fotoplan və fotoxəritələr	icazə	48000,0
10.	Tematik, xüsusi və digər xəritələrin tərtibinə və nəşrə hazırlanmasına icazə	icazə	108000,0

Sıra-si	Xidmət və işlərin adı	Ölçü vahidi	Ölçü vahidlərinə əsasən qiymət (manatla)
1	2	3	4
11.	Kosmik çəkiliş materiallarının çoxaldılması və tabeliyindən asılı olmayaraq bir təşkilatdan digərinə verilməsi üçün icazə	icazə	48000,0
12.	Topogeodeziya işlərinin yoxlanılması və qəbulu haqqında təlimat, əsasnamə və digər normativ-texniki sənədlərin razılaşdırılması	sənəd	228300,0
13.	Hüquqi və fiziki şəxslərə kartoqrafiya işlərinin icrasına lisenziya verilməsi üçün sənədlərin ekspertizası və yekun rəyin verilməsi [1]	rəy	228000,0
14.	Aeroçəkiliş işlərinin icazə verilməklə razılaşdırılması	obyekt	213000,0
15.	Respublika, vilayət və regionların, habelə digər dövlətlərin xəritələrinin ştrixli nümunələrinin ekspertizası	vərəq	176700,0
16.	Yaşayış məntəqələri planlarının ekspertizası	vərəq	28200,0
17.	Tematik, xüsusi, arxiv və digər xəritələrin topoqrafik əsaslarının ekspertizası	vərəq	35400,0
18.	Fotomateriallərin ekspertizası	şəkil	7200,0
Topogeodeziya işlərinin icrasına icazə verilməklə bərabər, layihə-smeta sənədlərinin ekspertizası:			
19.	Smeta dəyəri 6 mln. manata qədər	obyekt	114600,0
20.	Smeta dəyəri 15 mln. manata qədər	obyekt	136200,0
21.	Smeta dəyəri 30 mln. manata qədər	obyekt	147900,0
22.	Smeta dəyəri 60 mln. manata qədər	obyekt	170100,0
23.	Smeta dəyəri 150 mln. manata qədər	obyekt	190500,0
24.	Smeta dəyəri 300 mln. manata qədər	obyekt	227700,0
25.	Smeta dəyəri 300 mln. manatdan yuxarı	obyekt	274500,0
Müstəsna hallarda xarici təşkilatlara topogeodeziya işlərinin icrasına icazə verilməklə, layihə-smeta sənədlərinin ekspertizası:			
26.	Smeta dəyəri 2000 ABŞ dollarına qədər olan işlərə	7,5 faiz	ödəniş cari valyuta kursuna əsasən manatla
27.	2001—5000 qədər	5,0 faiz	
28.	5001—10000 qədər	4,0 faiz	
29.	10001—25000 qədər	3,0 faiz	
30.	25001—50000 qədər	2,5 faiz	
31.	50001—100000 qədər	2,0 faiz	
32.	Smeta dəyəri 100000 ABŞ dollarından yuxarı	1,5 faiz	
Dövlət geodeziya və kartoqrafiya fondunda toplanması məcburi olan işlərin qəbulu			
33.	Smeta dəyəri 6,0 mln. manata qədər	obyekt	144900,0
34.	Smeta dəyəri 15,0 mln. manata qədər	obyekt	249900,0
35.	Smeta dəyəri 30,0 mln. manata qədər	obyekt	270000,0
36.	Smeta dəyəri 60,0 mln. manata qədər	obyekt	351900,0
37.	Smeta dəyəri 150,0 mln. manata qədər	obyekt	408300,0
38.	Smeta dəyəri 300,0 mln. manata qədər	obyekt	488700,0
39.	Smeta dəyəri 300,0 mln. manatdan yuxarı	obyekt	586800,0
Xəritə məhsullarının realizə-satış qiymətləri			
Topoqrafik xəritələr			
1.	1:10.000 miqyaslı topoqrafik xəritələr	vərəq	52500,00
2.	1:25.000 miqyaslı topoqrafik xəritələr	vərəq	52500,00
3.	1:50.000 miqyaslı topoqrafik xəritələr	vərəq	52500,00
4.	1:100.000 miqyaslı topoqrafik xəritələr	vərəq	52500,00
5.	1:200.000 miqyaslı topoqrafik xəritələr	vərəq	35000,00
6.	1:500.000 miqyaslı topoqrafik xəritələr	vərəq	28000,00
7.	Yeraltı mühəndis qurğuları əks olunmuş topoqrafik planlar	vərəq 1:500	58000,00
8.	Blank xəritələri	vərəq 1:100.000—1:1.000.000	7000,00
9.	Yaşayış məntəqələrinin, şəhər tipli qəsəbələrin topoqrafik planları (vərəqin ölçüsü 80'100)	vərəq 1:10.000 vərəq 1:25.000	61950,00 175350,00
10.	Kəndlərin topoqrafik planları (vərəqin ölçüsü 80'100)	vərəq 1:10.000 vərəq 1:25.000	40950,00 115500,00
11.	Vərəqin ölçüsü 50'50 olan şəhər xəritələri	vərəq 1:2.000	73850,00
12.	Vərəqin ölçüsü 50'50 olan kənd xəritələri	vərəq 1:2.000	45150,00
13.	Vərəqin ölçüsü 40'40 olan şəhər xəritələri	vərəq 1:5.000	44100,00
14.	Vərəqin ölçüsü 40'40 olan kənd xəritələri	vərəq 1:5.000	31150,00
Azərbaycan Respublikası rayonlarının və şəhərlərinin topoqrafik planları:			
Şəhərlərin topoqrafik planları:			
15.	16 vərəqdən ibarət	dəst 1:10.000	315700,00
16.	4 vərəqdən ibarət	dəst 1:25.000	84000,00
17.	2 vərəqdən ibarət	dəst 1:10.000	78750,00
18.	1 vərəqdə	vərəq 1:10.000	39550,00

Sıra -si	Xidmət və işlərin adı	Ölçü vahidi	Ölçü vahidlərinə əsasən qiymət (manatla)
1	2	3	4
	Rayon mərkəzlərinin topoqrafik planları:		
19.	4 vərəqdən ibarət	dəst 1:10.000	157500,00
20.	2 vərəqdən ibarət	dəst 1:10.000	78750,00
21.	2 vərəqdən ibarət	dəst 1:15.000	78750,00
22.	1 vərəqdə	vərəq 1:10.000	39650,00
	Rayonların topoqrafik planları:		
23.	2 vərəqdən ibarət	dəst 1:100.000	175000,00
24.	1 vərəqdə	vərəq 1:100.000	87500,00
Xarici şirkətlərə satılan xəritələrin qiymətləri (qiymətlər ABŞ dollarının cari kursuna əsasən manatla ödənilir. ƏDV daxil edilir)			
	Topoqrafik xəritələr:		
25.	1:10.000 miqyaslı topoqrafik xəritələr	vərəq	60,00 dol.
26.	1:25.000 miqyaslı topoqrafik xəritələr	vərəq	60,00 dol.
27.	1:50.000 miqyaslı topoqrafik xəritələr	vərəq	60,00 dol.
28.	1:100.000 miqyaslı topoqrafik xəritələr	vərəq	60,00 dol.
29.	1:200.000 miqyaslı topoqrafik xəritələr	vərəq	60,00 dol.
30.	1:500.000 miqyaslı topoqrafik xəritələr	vərəq	70,00 dol.
31.	1:1.000.000 miqyaslı topoqrafik xəritələr	vərəq	80,00 dol.
	Topoqrafik dəniz xəritələri:		
32.	Sualtı və suüstü kommunikasiyalarsız	vərəq 1:10.000 vərəq 1:25.000	80,00 dol. 80,00 dol.
33.	Sualtı kommunikasiyalar göstərilən topoqrafik dəniz xəritələri	vərəq 1:10.000 vərəq 1:25.000	150,00 dol. 150,00 dol.
34.	Dənizin dibinin geoloji nümunələr xəritələri	vərəq 1:10.000 vərəq 1:25.000	100,00 dol. 100,00 dol.
35.	Qoşalaşmış nomenklaturalar və ya bir vərəqdən ibarət obyektlərin dəniz xəritələri	vərəq 1:25.000	340,00 dol.
	Topoqrafik planlar		
36.	Birrəngli planlar	vərəq 1:2.000 vərəq 1:5.000	40,00 dol. 50,00 dol.
37.	Çoxrəngli planlar	vərəq 1:2.000 vərəq 1:5.000	60,00 dol. 70,00 dol.
38.	Yeraltı kommunikasiyalar əks olunmuş topoqrafik planlar	vərəq 1:500	80,00 dol.
	Şəhərlərin planları		
39.	Bakı şəhərinin planı	dəst 1:10.000 dəst 1:25.000	200,00 dol. 70,00 dol.
40.	Respublika tabeliyində olan şəhərlərin planları	vərəq 1:10.000	50,00 dol.
41.	Bakı şəhəri rayonlarının planları	vərəq 1:10.000 vərəq 1:15.000	50,00 dol. 60,00 dol.
42.	Azərbaycan Respublikası rayonlarının planları	vərəq miqyasından asılı olmayaraq	70,00 dol.

Qeyd: Manatla göstərilən qiymətlər yalnız Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları üçün nəzərdə tutulub. Xarici dövlətlərin hüquqi şəxsləri, xarici investisiyalı müəssisələr, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün manatla göstərilən qiymətlərə 10 yüksəldici əmsal tətbiq edilir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 11, maddə 675**)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

-

II

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 11, maddə 675**) ilə " **Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri və qaydaları**"nın 13-cü bəndindən " **topogeodeziya**" və " **və qravimetriya**" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi və fiziki şəxslərə topogeodeziya, kartoqrafiya və qravimetriya işlərinin icrasına lisenziya verilməsi üçün sənədlərin ekspertizası və yekun rəyin verilməsi